

AZƏRBAYCAN RESPUBLİKASI
DÖVLƏT TORPAQ VƏ XƏRİTƏÇƏKMƏ KOMİTƏSİ

**1:10000 MIQYASLI
TOPOQRAFİK XƏRİTƏLƏRİN
ŞƏRTİ İŞARƏLƏRİ**

Tabeçiliyindən asılı olmayaraq geodeziya, topoqrafiya
və kartoqrafiya işlərini yerinə yetirən bütün müəssisə,
təşkilat və idarələr üçün məcburidir.

BAKI – 2005

18.2.2.

4 536
1157


AMEA-nın müxbir üzvü **Q.Ş.Məmmədovun** və mühəndis **İ.H.Əhmədovun** tərcümə və tərtib etdikləri "1:10000 miqyaslı topoqrafik xəritələrin şərti işarələri" kitabı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin 27 aprel 2005-ci il tarixli kollegiya iclasında baxılmış və kollegiyanın 8 sayılı protokolu ilə təsdiq edilmişdir.

Q.Ş.Məmmədov, İ.H.Əhmədov. 1:10000 miqyaslı topoqrafik xəritələrin şərti işarələri, "Nafta-Press" nəşriyyatı, Bakı – 2005















Rusiya Federasiyasının
Geodeziya, Aerofotoplanalma və Kartoqrafiya
Mərkəzi Elmi Tədqiqat İnstitutunda
tərtib edilmiş şərti işarələr əsasında
Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində
yenidən işlənilib hazırlanmışdır.








253402










Q 1802020000 Qrifli nəşr
071-2005













© Azərbaycan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi

Şərt. işar. №	Şərti işarələrin adları	Təsviri
Geodeziya məntəqələri		
1	Dövlət geodeziya şəbəkəsi məntəqələri [12,14,15]	
2	Həmçinin [12,14,15] 1) Təpələrdə (kurqanlarda) (2-təpənin yüksəkliyi m-lə) 2) Tək-qayalarda (5-tək-qayanın yüksəkliyi m-lə) 3) Binaların üstündə	1  2  3 
3	Ərazidə mərkəzlə bərkidilmiş, sıxlaşdırılmış geodeziya şəbəkəsi məntəqələri və planalma şəbəkəsi nöqtələri [13,14,15]	
4	Həmçinin [13,14,15] 1) Kurqanlarda (1-təpənin yüksəkliyi m-lə) 2) Tək-qayalarda (4-tək qayaların hündürlüyü m-lə) a 3) Sıxlaşdırılmış geodeziya şəbəkəsi və ya planalma şəbəkəsinin məntəqələri olan kilsələr b	1  2  3  
5	Astronomiya məntəqələri [15]	
6	Nivelir nişanları və qırt reperləri (surətdə-ışarənin mərkəzinin hündürlüyü, məxrəcə-səthin hündürlüyü m-lə) [14,15]	
7	Nivelir markaları və qaya reperləri (5-tək-qayanın hündürlüyü m-lə) [14,15,16]	 
8	Oriyentir əhəmiyyətli (ara nişanları) sərhəd dirəkləri	

Şerti işar. №№	Şerti işarələrin adları	Təsviri	
		planalma orijinalında	rəngli basmada
	Yaşayış məntəqələri və ayrı-ayrı tikililər		
9	Şəhər məhəllələri və şəhər tipli qəsəbələr 1) odadavamlı tikililəri üstünlük təşkil edənler(daş, kərpiç, beton və s.) 2) odadavamsız tikililəri çox olan (ağaç, gil, saman və s.) [17,18,19,20,21]		
10	Odadavamlılığa görə bölünməyən bağ və şəhər tipli qəsəbələrin məhəllələri [18,19,20,21]		
11	Lahiyləşdirilən məhəllələr [22]		
12	Şəhər tipli qəsəbələrin və şəhərlərin məhəllələrində odadavamlılığınə görə bölünən yaşayış və qeyri yaşayış tikililəri. həmçinin bu məhəllənin xaricində yerləşən odadavamlı yaşayış və qeyri yaşayış tikililəri [19,20,21]	a b	a b
13	Odadavamlılığınə görə bölünmüş məhəllələrin xaricində yerləşən odadavamlı və odadavamsız yaşayış və qeyri yaşayış tikintilər [19,20,21]	a b	a b
14	Odadavamlı məşhur mühüm yaşayış və qeyri yaşayış binalar [23]		
15	Mərtəbəli binalar : 1)şəhərlərdə və fəhlə qəsəbələrində (9 və daha çox mərtəbəli) 2)kənd və bağ tipli yaşayış məntəqələrində (3 və daha çox mərtəbəli) [24]	1 2	1 2

Şert. işar. №	Şerti işarələrin adları	Təsviri	
		planalma orijinalında	rengli basmada
16	Qüllə tipli əsaslı tikintilər (su təzyiqli artırmaq və silos yemini saxlamaq üçün qurğular, kərpiçdən tikilən yanğın qüllələri, subxarlandırıcı qurğular və s.)	a b	
17	Yüngül tipli qüllələr (müşahidə, proyektor, idman və s.)	a b	
18	Daş kilsələr, kostyollar*, kirkalar** [25]	a b	
19	Ağac kilsələr, kostyollar, kirkalar [25]	a b	
20	Daş məşçidlər	a b	
21	Taxta məşçidlər	a b	
22	Budda monastirları (kilsələri) və məbədləri	a b	
23	Kiçik kilsələr	a b	
24	Dağılmış və yarımuçurulmuş, orientir əhəmiyyəti olan tikililər [26]	a b	

Şerti işar. №№	Şerti işarələrin adları	Təsviri	
		planalma orijinalında	rəngli basmada
25	Üstü bağlı alaqaınınin həyətə girişi [27]		
26	Üstü açıq qapıdan həyətə giriş [27]		
27	Yollardan və küçələrdən yeraltı keçidlər		
28	Nəqliyyatın küçə ilə hərəkəti üçün salınan körpülər-estakadalar, tunel yolları [81]		
29	Küçələrin miniklə keçilməsi mümkün olmayan hissələri (dağ yamaclarında pilləli və s.) [28]		
30	Köşklər, pavilyonlar [29]		
31	Direklər üstündə çardaqlar [29]		
32	Zirzəmilər [29]		
33	Tərəvəz anbarları, oranjereyalar, istixanalar		
34	Daimi yurd məskənləri, alaçiqqlar və s.		

Yaşayış məntəqələrinin təsviri nümunələri

Şəhərin hissəsinin təsviri nümunəsi


{17 18 19 20 21 23 24 27 30 31 32 33 34 66 68}

Plana müvafiqdir



35


Rangli basmada (otliskdə)



Şəhərin hissəsinin təsviri nümunəsi


[17, 18, 19, 20, 21, 23, 30, 31, 32, 33, 34, 36, 37]

Panama orijinalında




36

Rəngli basmada (ottiskdə)




Kiçik şəhərin hissəsinin təsviri nümunəsi
[17, 18, 19, 20, 21, 23, 30, 31, 32, 33, 34]

Planalma orijinalında




37

Rəngli basmada (oltışkda)




Бағ типі қасебанің тәсвир нұмунәсі
[18, 19, 20, 21, 23, 24, 30, 31, 32, 33, 34, 60, 68, 70]
Рәнама қолнамада




38

Рәнгі бағнада (оттискда)



Kənd tipli qəsəbənin təsvir nümunəsi
[18,19,20,21,23,24,30,31,32,33,34]
Planalma orijinalında




39


Rəngli basmada (ottiskdə)























Sistemsiz tikintili qəsəbənin təsvir nümunəsi
[19,20,21,30,31,34,35,153]
Rəngli basmada


















Dağınıq tipli qəsəbənin təsvir nümunəsi
[19,20,21,30,31,34,35,153]
Rəngli basmada



Şərti işar. №№	Şərti işarələrin adları	Təsviri	
		planalma orijinalında	rəngli basmada
Kənd təsərrüfatı sənaye və sosial mədəni obyektlər.			
42	Fabrik və zavod tüstü boruları (52-boruların hündürlüyü m-lə) [36]	24 07	
43	Tüstü borulu zavodlar, fabriklər və dəyirmanlar [37]	a 36 18 b	
44	Tüstü borusuz zavodlar, fabriklər, dəyirmanlar [37]	a 18 b	
45	Əsas şaxta dəhlizlərinin girişləri ; şaxtaların ixtisaslaşdırılması (köm. şax.); mədən qazmalarının materialı və onların hündürlüyü m-lə (kop.M 56) [38]		
46	Fəaliyyətsiz əsas şaxta dəhlizlərinin girişləri, kopyorların materialı və onların hündürlüyü m-lə (kop.DB 51) [38]		
47	Fəaliyyətsiz köməkçi şaxta dəhlizlərinin və istismar edilən şurfların girişləri [38]	20	
48	Köməkçi şaxta dəhlizlərinin və istismar edilən şurfların girişləri [38]	20	
49	Fəaliyyətdə olan ştolenlərin girişləri [38]	30 30 20	
50	Fəaliyyətsiz ştolenlərin girişləri [38]		
51	Geoloji kəşfiyyat şurflarının girişləri [39]	12 15	
52	Uçmuş şaxta dəhlizlərinin, şurfların, ştolenlərin girişləri (7-çalanın dərinliyi m-lə)	a 20 b	
53	1.Geoloji kəşfiyyat şurflarının xətləri [39] 2.Geoloji arxlar	1 01 2 05	
54	Süxur təpələri - terrikonlar (8 və 25-təpələrin hündürlüyü m - lə) [40]	a 20 b	

Şerti işar. №№	Şerti işarələrin adları	Təsviri	
55	Açıq istehsal yerləri (karxana), qum, daş, - hasilat materialı: 5 və 15-karxananın a b dərinliyi m - lə [41]		
56	Qazılmış yerlər [41]		
57	Açıq duz yataqları [41]	a	20 30
		b	
58	Torf istehsalı [43]	a	0.8
		b	
59	İstismar və qazma quyular (neft, qaz və s.), onların təyinatı və nömrələri (178, 1552); bat - batmış (atılmış) quyular [44]	<p>○ neft. ○ qaz 178 ○ q 1552 (bat)</p>	
60	Neft və qaz buruqları, onların təyini və nömrələri [44]	<p>40 12 ⚭ neft ⚭ qaz 24</p>	
61	Yer səthinə təbii çıxan neft [45]	a	14
		b	
62	Neft hovuzları və calaları [45]	a	0.8 0.3
		b	
63	Yanacaq anbarları, susterinlər, çənlər [46]	a	20
		b	
64	Qazqolderlər [46]	20	
65	Benzin kolonkaları, dizel yanacağı kolonkaları və yanacaq doldurma stansiyaları [47]	24 14	
















Şərt. işar. Nömrə	Şərti işarələrin adları	Təsviri
66	Yerüstü boru kəmərləri : (təyinatı :-N-neft, Q-qaz, K-kanalizasiya) [48, 54]	
67	Yerüstü boru kəmərləri və yer üzərində dayaqların üstündə (təyinatı :-N-neft, Q-qaz, K-kanalizasiya); 2-dayağın hündürlüyü m-lə [48, 54]	
68	Yeraltı boru kəmərləri (təyini : N-neft, Q-qaz) [48, 54]	
69	Xəndəyə və ya yan - yana kommunikasiya dəhlizinə qoyulmuş bir neçə boru kəmərləri [49]	
70	1)Çəkib - vurma stansiyaları (neft və s.) 2)Boru kəmərlərində kompressor stansiyaları [50]	
71	Boru kəmərlərinin yerləşdirilməsi, müxtəlif materialların və yanacaqın yüklənməsi üçün estakadalar [51]	
72	Metal və dəmir - beton dayaqqlar üzərində elektronəqliyyat xətləri (çatılar, dirəklər hündürlüyü 14 m, və daha çox), 25 - dayaqqların hündürlüyü m - lə [52, 53, 54]	
73	Hündürlüyü 14 m - dən az olan beton dirəklər və ağac dayaqqlar üzərində elektronəqliyyat xətləri [52, 53, 54]	
74	Asma rabitə xətləri və texniki idarəetmə vasitələri : telefon, teleqraf, radiotranslyasiya, siqnalizasiya və başqaları [52, 53, 54]	
75	Sualtı və yeraltı kabellər [54]	
76	Nəzarətedici və gücləndirici məntəqələr, boru kəmərləri və kabellər üstündə bunkerlər və köşklər [50]	

Şert. işar. №№	Şerti işarələrin adları	Təsviri	
		planalma orijinalında	rengli basmada
77	1. Aerodromlar və hidroaerodromlar 2. Enmə meydançaları (quruda və suda)	32 1	 2
78	1. Hidroelektrostansiyalar [37, 55] 2. Elektrostansiyalar [37, 55]	1	 HES
79	1. Transformator budkaları 2. Elektrik yarımstansiyaları [55]	30 12 2	
80	Direklər (1) və postament üstündə olan transformatorlar (2) [56]	1	
		2	
81	1. Su dəyirmanları 2. Su ilə işləyən ağacdoğrayanlar	30 15 1	 2
82	Daşdan (1) və ağacdan (2) yel dəyirmanları	34 20 1	 2
83	Külək mühərrikləri	40 20	
84	Oriyentir əhəmiyyətli əhəng və ağac kömürü emal etmək üçün sobalar	25 20	 əhəng
85	Meşə arakəsmələri [57]	a	 arakəs
		b	 arakəs
86	Mal - qara üçün ağıllar [58]	a	 15 ağıl
		b	 ağıl
87	Meteoroloji stansiyalar [59]	a	 25 22
		b	

Şert. işar. №	Şerti işarələrin adları	Təsviri	
		planalma orijinalında	rəngli basmada
88	Televiziya qülləsi (513 - qüllənin hündürlüyü m - lə DB - tikinti materialı) [60]		
89	Radio qülləsi, televiziya qülləsi, radiorele və retranslyatorlar (80 - qüllənin hündürlüyü m - lə) [60]: 1) yer səthində 2) binaların damında	1	2
90	Telefon stansiyaları, teleqraf və radioteleqraf kontorları, şöbələri [61]	25 20	
91	1. Abidələr, monumentlər, heykəltəraşlıq fiqurları 2. Abidə "Əbədi məşəl" [62]	15 10	1
92	Hündürlüyü 1 m və daha hündür turlar və daş direkklər [62]	15 10	
93	Qardaşlıq məzarları [62] a b	15 10	
94	1. Tək qəbirilər [62] 2. Oriyentir əhəmiyyəti xaçlar və dini təsviri nişanlar	10	2 24 10
95	Məzarlar, suburqanlar, ocaqlar və onlara oxşar başqa qurğular [63]	25 12	
96	Qəbiristanlıqlar [62, 64, 65] a b	15 10	
97	Six ağac bitkili (1) seyrek məşəli (2) və tək - tək ağaclı (3) qəbiristanlıqlar [62, 64, 65] a b	40 20	
98_a	Xristian qəbiristanlıqları		
98	Mal - qara qəbiristanlığı. [65] a b	20 15	

Şərt. işar. №№	Şərti işarələrin adları	Təsviri
Dəmir yolları və onların yanlarındakı qurğular		
99	Üç xətti dəmir yolları [66]	
100	İki xətti dəmir yolları [66]	
101	Bir xətti dəmir yolları və dayanacaq məntəqələrinin binaları [35, 66, 68]	
102	Elektrikləşdirilmiş dəmir yolları [35, 66, 68] 1) üç xətti; 2) iki xətti; 3) bir xətti; 4) blokqarovxanaları	
103	Monorelsl*, (bir xətti) dəmir yolları [69]	
104	Platformalar və yükləmə - boşaltma meydançaları [70, 71]	
105	Budkalar, yolayrıcılar, kazarmalar və dalanlar [35, 68, 71]	
106	Semafor və svetofor qüllələri [72, 73]	
107	Projektor qüllələri, svetofor alaqaçıları, ferma və yol qaravulxanaları [35, 68, 73]	
108	Tökme torpaqlar üstündə dəmir yolları (8- torpağın hündürlüyü m - lə) [74]	
109	Çuxurlarda dəmir yolları (7 - çuxurun dərinliyi m - lə) [74]	
110	Dayaqlı divarlarla bərkidilmiş yamaçlarda dəmir yolları (5 və 4 - dayaqlı divarların hündürlüyü m-lə) [75]	
111	Tuneller (sürətdə - hündürlüyü və eni, məxrəcədə - tunelin uzunluğu m-lə) [75]	
112	Döşəməsi sökülmüş dəmir yolunun üstünə tökülmüş torpaqlar (2 - tökülmiş torpağın hündürlüyü m-lə) [74,76]	
113	Tikilməkdə olan normal enli dəmir yolları [76]	























* Mono yunanca monos sözündendir. mənası tək, bir deməkdir

Şerti işar. №№	Şerti işarələrin adları	Təsviri
114	Meyilliyi çox olan dəmir yolunun bir hissəsi (0,020 və çox) [77]	
115	Ensiz demiryollar, tramvay xətləri və onların tökmə torpaqdan keçən hissəsi [74, 78]	
116	Tikilməkdə olan ensiz dəmir yolu [74]	
117	Metropoliten stansiyasına giriş	
118	Metropoliten xəttinin yerin üstünə çıxması [79]	
119	Asma yollar, dayaq dirəkləri və çatılar [69]	
120	Funikulyorlar və bremsberqlər [80]	
121	Estakadalarda dəmir yolu [81]	
122	Qaya boyu qalareya [75, 82]	
123	Yamac boyu qalareya [82]	
124	Stansiya yolları, onların şaxələnen yeri [71, 83]	
125	Dəmir yollarının altından keçən yeraltı keçidlər (tunellər) [84]	
126	Keçid körpüləri (dəmir yolunun üstündən keçən piyada viadukları) [72, 84]	
127	Stansiyaların, vağzalların binaları [68]	
128	Depo, döngə dairəsi [68, 71, 85]	

Qeyd: stansiyalarda əsas yol 0.3 mm qalın xətlə fərqləndirilir





Şerti işar. №№	Şerti işarələrin adları	Təsviri	
		planalma orijinalında	rəngli basmada
Şose və qrunտ yolları			
129	Avtostadalar (8 - bir zolağın eni m-lə, 2-zolağın sayı, S - örtük materialı) [86, 87]		
130	Yaxşılaşdırılmış şose (7 - örtük hissəsinin eni, 12 - xəndəkdən - xəndəyədək yolun bütöv eni m-lə A - örtük materialı) [86, 87]		
131	Şose: avtomobil yollarının nömrəsi [86, 89]		
132	Yaxşılaşdırılmış qrunտ yolları (8 - yolun işlək hissəsinin eni m-lə, Q - əlavə material), əlavə edilmiş hissələrin sərhədi [86, 90]		
133	Taxta döşənmiş yollar [91]		
134	Kənd arası qrunտ yolları [92]		
135	Çöl və kənd yolları [92, 93, 94]		
136	Karvan yolları və yük daşıma ciğirləri [93, 94]		
137	Piyada ciğirləri [93, 94]		
138	Qış yolları [93, 95]		
139	1. Eni 10 m - dən az olan hasarlanmış, mal-qara yolu 2. Hasarsız mal-qara yolu (rayonlar arası və vilayət əhəmiyyətli) eni 10 m-dən az; eni 6 və 8 metr olan mal-qara yolu [96]		

Şert. işar. №№	Şərti işarələrin adları	Təsviri	
		planalma orijinalında	rəngli basmada
140	Tikilməkdə olan yollar [97]		
	1) Avtostradalarda çuxurlar və tökmələr (7 - təpənin hündürlüyü və çuxurun dərinliyi m-lə)		
	2) mükəmməlləşdirilmiş şose		
	3) şose		
	4) yaxşılaşdırılmış qrun		
5) taxta örtüklü			
141	Yolun çətin keçilən hissəsi		
	1) şosedə		
	2) yaxşılaşdırılmış qrun yollarda		
3) kəndarası qrun yollarda			
142	Dağlarda su axınının yatağı ilə və ya su anbarının axdığı zamanı, yalnız dəniz suyu çəkildikdə keçilməsi mümkün olan torpaq yol hissələri [99]		
143	Yolların faşına (bir birinə bağlanmış şax çubuq dəstəsi) hissələri, çubuq döşəmələr qalaqlar (pipiklər) [100]		
144	Yarğanlarda süni kamizlərdə çıxırın bir hissəsi (sürətdə - ən ensiz yer, məxrəcdə uzunluq m-lə) [101]		
145	Tökmə torpaqda yollar (8-torpağın hündürlüyü m-lə) [74]		




Şert. işar. №№	Şerti işarələrin adları	Təsviri	
		planalma orijinalında	rəngli basmada
146	Çuxurda yollar (5-2 - çuxurun dərinliyi m-lə) [74]		
147	Piyada üçün yollar və parklarda, alleylərdə, qəbiristanlarda və s. enləri [64] 1) 3 m - dək 2) 3 m - dən 5 m - dək 3) 5 m və çox (xəritənin miqyasında təsvir edilir)	  	  
148	Ağac və başqa materialların aşağı endirilməsi üçün novlar [102]		
149	Şose yollarında örtük materiallarının dəyişmə sərhədi [86]		
150	Şose yollarında təchiz edilmiş və təchiz edilməmiş birləşmələr		
151	Avtobuslar və trolleybuslar dayanacağı (yaşayış məntəqələrindən kənarında) [104] 1) təchiz edilmiş: 2) pavilyonlu (çardaqla)		
152	Kilometrlik işarələr (direklər və daşlar) Kilometrlerin sayını göstərən yazılar [104]		
153	Yaşayış məntəqələrinin, çayların adlarını və yolların göstəricisi (1); avtomobil yollarında daimi alaqaçlar (2) [27,104]		
154	Arxlar və kanallar, çaylar, yollar boyu ağaclar [105] 1) ensiz ağaclar zolağı (növnü köstərməklə və hündürlüyü m-lə) 2) ensiz kollar zolağı 3) ayrı ağaclar və onların sırası 4) ayrı kollar		










Yol şəbəkəsinin uyğunlaşdırılmış şərti işarələrinin nümunələri

Demir yollarının qovuşan yeri və kəsişmələri
(72, 73, 74, 105, 106, 152, 153)












Şose yollarında qovuşmalar və kəsişmələr: yaxşılaşdırılmış qunt və şose yollarının
yanı ilə gedən tramvay xətti, rabitə və elektro xətləri ilə əhatələnmiş.
(53, 74, 78, 103, 105, 106)
















Şert. işar. №lə	Şerti işarələrin adları	Təsviri
Hidroqrafiya		
162 *	Daimi və müəyyən edilmiş sahil xətləri. Sahilin yanında suyun səviyyəsi: 86,2-ölçülmüş orta səviyyə hündürlüyünə (qiymətinə) qətilmiş 87,4-15.V-ölçmənin faktiki qiyməti və tarixi [108,109]	
163 *	Dəyişən sahil xətləri:(quruyan və mövsümə uyğun sulu, göllər, çaylar). Sahil xəttinin yüksəkliyi. [110]	
164 *	Sahil xətti müəyyən olunmamış (çaylar, qamışlı göllər, bataqlıq sahilin aşağı hissəsi və s.). Sahilin yanında su səviyyəsinin yüksəkliyi [109]	
165	Sahilyanı dayaz və dayazlaşan yerlər	
166	Təhlükəli sahillər (namelum xarakterli təhlükələr) [111]	
167	Qabarma və çəkilmə zolağı (quruma) [112] 1)quruyan qumlu sahillər 2) çəgil - çinqilli və qum - daşlı quruyan sahillər 3) lilli quruyan sahillər 4) qum - lilli quruyan sahillər 5) qayalı quruyan sahillər	
168	Xəritənin miqyasında təsvir olunmayan çimərlik və sıldırım sahiller (18-sıldırımın hündürlüyü m-lə)	
169	Çimərliksiz sıldırımlı sahillər [109,113] 1) xəritədə eni 1,5 mm və çox olan çaylar üçün (8-sıldırımın hündürlüyü m-lə) 2) xəritədə eni 1,5 mm az olan çaylar üçün	
170	Xəritənin miqyasında təsvir edilməyən sahillərdə bəndlər (1-bəndin hündürlüyü m-lə)	

Şerti işar. №№	Şerti işarələrin adları	Təsviri
171	<p>Çayların və kiçik çayların eni [108, 109, 114]</p> <p>1) 3 m. dək</p> <p>2) 3 m. dən 5 m. dək</p> <p>3) 5 m. və çox - xəritənin miqyasında təsvir olunur.</p> <p>Çayın axma istiqaməti və sürəti m/s</p> <p>Çayın eni m-lə (sürətdə), dərinliyi (məxrəcə m-lə) və dibin qruntı.</p>	
172	<p>Çayların və kiçik çayların yataqlarının növbə ilə quruyan və qurumayan hissələri [115]</p>	
173	<p>Vadiləri itən çaylar və kiçik çaylar (yeraltı, bataqlıqlara yayılan və s.):</p> <p>1) İki xətlə təsvir olunan</p> <p>2) bir xətlə təsvir olunan</p>	
174	<p>Göllər: şirin sulu (1), duzlu (2), acı-duzlu (3) [108, 116]</p>	
175	<p>Şəlalələr (5 və 4 - suyun tökülme hündürlüyü m - lə) [117]</p>	
176	<p>Uzunluğu xəritənin miqyasında təsvir olunmayan kandarlar * [117]</p>	
177	<p>Uzunluğu xəritənin miqyasında təsvir olan kandarlar [117]</p>	
178	<p>Göllərin və çayların daşma sahəsi və sərhədləri: yaradılmaqda və fəaliyyətdə olan, lakin suyun səviyyə səthinin normal üfüqə qalxma səviyyəsinə çatmayan su anbarları. [108, 118]</p>	

* Kandar - çayın dibində köndələn daş təpə

Şərti işar. №№	Şərti işarələrin adları	Təsviri
179	Kiçik ölçülü bankalar (5 - dərinliyi m-lə) [119]	2.5 
180	Sualtı daşlar [119]	T 1.5
181	Suüstü daşlar [119]	⊥ 1.5
182	Quruyan daşlar [119]	+ 1.5
183	Suüstü qayalar (12-su səthindən qayanın hündürlüyü m-lə) [119]	2.5 1.0 
184	Quruyan riflər [119]	
185	Sualtı riflər [119]	
186	İzobatlar və onların yazıları [119]	
187	Dərinliklər m-lə [119]	1.8 22,5 38
188	Su bitkiləri (yosun və s.)	
189	Suyun qabarması və çəkilməsi istiqamətini göstərən oxlar (lələkli - qabarma, lələksiz - çəkilme) [119]	8,5  
190	Suda üzən yığıntıların çəmləndiyi yer. [121]	1.4 









Şərt. işar. №№	Şərti işarələrin adları	Təsviri
Su nəqliyyatı və hidrotexniki obyektlər		
192	<p>Çayın kanallaşdırılmış hissəsi, kanal və arxların eni [122, 123]</p> <p>1) 3m. dək</p> <p>2) 3m-dən 5m-dək.</p> <p>3) 5m və çox (xəritənin miqyasında təsvir olunur)</p> <p>* Yuxarıda kanal və arxların dibinin və üst səthinin eni - surətdə, dərinliyi isə məxrəcdə m-lə</p>	
192	Yerüstü beton kanallar və arxlar [122, 124]	
193	<p>Yeraltı kanallar və yeraltı drenaj şəbəkəsi [122, 125]</p> <p>*</p>	
194	Tikilən kanallar [122, 127]	
195	<p>Quru arxlar, eni [122, 126]</p> <p>1) 3 m - dək</p> <p>2) 3 m - dən 5 m - dək</p> <p>3) 5 m və çox (xəritənin miqyasında təsvir edilir): 8 - arxın eni m - lə, 3 m arxın dərinliyi.</p>	

Şərt. işar. №№	Şərti işarələrin adları	Təsviri
196	Bir və iki tərəfdən bəndli və ya təpəli arxlar, kanallar və çaylar (2 - bəndin hündürlüyü m - lə) [127]	
197	Qurumuş su tutumlarındakı bəndlər, süni təpələr və təpəciklər, tökmə torpaqlar. [127]	
198	Çayların kanallaşdırılmış hissələri, çuxurun bir və iki tərəfində olan kanallar və arxlar (5 və 2 çuxurların dərinliyi m - lə) [123]	
199	Suvarma kanallarında su bölüşdürən qurğu (tənzimləyicilər və başqaları) [128]	
200	Su paylayıcı qurğularla (3) birləşdirilmiş avtoyol körpüləri (1) və boruları (2) [128]	
201	Torpaq və liman tipli suvarma bəndlərindəki suburaxıcıları	
202	Dyükerlər [129]	
203	Taylı körpü tipli kəmərləri (Akvediklar) [129]	
















Şərt. işar. №№	Şərti işarələrin adları	Təsviri
204	Suaşırıntar (birləşdirilmiş qurğular) 1) iti axarlar və pilləli axarlar (3 - pilləli arxların hündürlüyü m - lə) 2) suyun konsolla - divardakı deşikdən (oyuqdan) azaltmaq üçün axıdılması (4 - suyun tökülmə hündürlüyü m - lə)	
205	Borudan keçən, çaylar, kanallar və arxlar [130]	
206	Eni xəritə miqyasında göstərilə bilən və nəqliyyatın hərəkəti mümkün olan bəndlər (bəndin aşağısında qurğunun materialı - Bet.-Torp., 215 - uzunluğu, 20 - eni, 115,5 bəndin zirvəsinin yüksəkliyi m-lə. Bəndin yuxarı tərəfində byefin (çay və ya kanalın iki qonşu bəndinin yüksəklikləri 112,2 m-lə) [131] 100,4	
207	Eni xəritə miqyasında təsvir edilməyən bənd üstündəki yollar [131]	
208	1) Nəqliyyatla keçilməsi mümkün olmayan bəndlər (230-uzunluğu, 3 - bəndin yuxarı hissəsinin eni m-lə). Torp.- tikintinin (qurğunun) materialı. Kəsirdə : surətdə - 110,5 su səviyyəsinin yüksəkliyi, məxrəcdə - 108,0 bənd binövresinin yüksəkliyi m - lə [131, 132] 2) Ehtiyatda olan dövrləmə (xəndək) arxları 3) Meşenin su basmış hissələri, ağaclar və kollar [132]	
209	Sualtı bəndlər [131]	
210	Suların buraxılması üçün darvazalı bəndlər [131]	
211	Yarılmış (deşilmiş) bəndlər	














Şert. işar. №№	Şerti işarələrin adları	Təsviri
212	Xəritə miqyasında göstərilməsi mümkün olan şlüzlər* [133] 1) kamera (surətdə 90 - kameranın uzunluğu, 30 isə darvazanın enidir, məxrəcdə 3,5 - darvazanın girişinin dərinliyi m - lə) 2) şlüzlərin darvazası (sürgüsü, cəftəsi)	
213	Xəritənin miqyasında göstərilməsi mümkün olmayan şlüzlər [133]	
214	Körpüsü olan darvazalı şlüzlər [133]	
215	Daş, beton və dəmir - beton sahillər [134]	
216	Taxta sahillər [134]	
217	Sahildə enişlər və pilləkənlər [134]	
218	Plana (layihəyə) əsasən yamaqları bərkidilmiş sahil [134]	
219	Yamaqları bərkidilmiş sahillər [134]	
220	Yamaqları bərkidilmiş və eni bir metrden çox olan bermə (xüsusi materiallarla) tikilmiş sahillər. [134]	
221	1) Süolçən postlar və futştoklar [135] 2) Hidrometriki qapayıcı ilə təchiz edilmiş süolçən postlar [135]	
222	Yanalmalarla təchiz edilmiş körpülər [136]	
223	Dalğaqrıran bəndlər, yanalma körpülər, pirsilər (körpülər) [137]	











* - şlyüz - çaydan kanalda suyu saxlamaq üçün və lazım olduqda buraxmaq üçün mütəhərrik qapı























Şert. işar. №№	Şerti işarələrin adları	Təsviri
224	Lövber salma dayanacağı, dayanma məntəqələri və təchizatsız yanalma körpüləri	3.0 1.8 
225	Dalğaqıran bəndlər üzərində dəmir yolları	0.6 :: 
226	Dalğaqıranlar, travenslər və başqa qurğular [139]	a b 
227	Dəniz kanalları [140, 141]	a b 
228	Dəmiryol bərələri	
229	Mayaklar [140]	2.2 ★
230	İşıqlar (sahildə işıqsaçan naviqasiya nişanları) [140]	2.2 ✱
231	Oriyentir əhəmiyyətli daimi sahil siqnalizasiya nişanları [142]	2.0 1.8 Y
232	Bir işıqlı üzən mayaklar [140]	3.1  :: 0.7 3.8
233	İki işıqlı üzən mayaklar	3.1  :: 0.7 3.8
234	İşıqsaçan buylar (siqnal üzgəci)	3.0 1.7 

Şərt. işar. №№	Şərti işarələrin adları	Təsviri	
		planalma orijinalında	rengli basmada
Su təminatı obyektləri			
235	Yerüstü su kəməri [48, 54, 144]		
236	Yeraltı su kəməri [48, 54, 144]		
237	Su ötürmək üçün novlar və novçalar [54] 1) yerüstü		
	2) dayaqlar üstə		
238	Kəhrizlər [144]		
	1) İşləyənlər		
	2) İşləməyənlər		
239	Çöllərdə (stepələrdə) və səhralarda əsas su quyuları (surətdə - quyunun kənarında yer səthinin yüksəkliyi, məxrəcdə isə su səthinə və quyunun dibinə qədər dərinlik m-lə) [144, 146]		
240	Quyular (quyuda su olan aylar IX-VI) [146]		
241	1. Suyu mexaniki üsulla çıxarılan quyular [146, 147]		
	2. Suyu mexaniki üsulla çıxarılan betonlaşdırılmış quyular [146, 147]		
242	Külək mühərriklı su quyuları [148]		
243	Bina daxilində yerləşən quyular, su qulləsi, suçixaran maşında techiz olunmuş quyular. [148]		














Şerti işar. №№	Şerti işarələrin adları	Təsviri
244	1. Artezian quyuları və artezion buruqları [148] 2. Suçəkme qurğulu artezion qurğuları [147,148] 3. Binaların daxilində yerləşən artezion quyuları [148] 4. Binanın daxilində yerləşən və su boşaldan qurğu ilə birləşdirilmiş artezion quyuları [147,148]	1 1.4 40.2 ● art. q. debit 1500 l/saat 2 1.4 ● art. q. <i>suvuran.</i> 3 art. q. debbit 3000 l/saat  art. q. debbit 3000 l/saat 4 art. q. ,suvuran.  art. q. ,suvuran.
245	Su paylayıcı kolonkalar (yaşayış məntəqələrinin kənarında)	2.5 0.5 
246	Dolamaçarxlar	3.0 1.4 
247	Kanallar üzərində (tikintisiz) stasionar (1) və səyyar nasoslar (2) [149]	
248	Açıq, örtülü su anbarları və yeraltı, durulducu hovuzlar, hovuzlar, yağış çalaları. (2 və 3 - bəndin hündürlüyü m-lə; III - IV aylar, o vaxt ki, su anbarlarında su var) [124, 150]	a 1.5 ■ su anb. ■ sərdabə  su anb. 2 y-a su anb.  3  hov.  su anb.  su anb. 2  dur.
249	Mənbələr (qaynaqlar, bulaqlar) [151] 1) qurğu ilə təchiz edilməmiş 2) qurğu ilə təchiz edilmiş	1 1.4  703,4 ● kükürd 2 2.0 1.0  qəl. ● min.
250	Fəvvarələr	1.4 
251	Fəvvarə vuran isti bulaqlar (qeyzerlər)	1.4 







Şerti işar. №№	Şerti işarələrin adları	Təsviri
Köprülər və keçidlər		
252	Uzunluğu 13 m. dən çox olan bir gözlü metal körpü [152, 153]	
253	Çox gözlü metal körpü (iki gözlü körpünün nümunəsində) [153, 154]	
254	Qalxan və açılan metal körpülər [152, 153]	
255	Bir gözlü daş, beton və dəmir - beton körpülər [152, 153]	
256	Çox gözlü (çox keçidli) daş, beton və dəmir - beton körpülər (üç gözlü körpünün nümunəsində) [152, 153]	
257	Daş beton və dəmir - beton qalxan və açılan körpülər [152, 153]	
258	Bir gözlü taxta körpülər [152, 153, 154]	
259	Çox gözlü taxta körpülər (iki gözlü körpü nümunəsində) [152, 153]	
260	Qalxan və açılan taxta körpülər [152, 153]	
261	Üzən dayaq üstündəki körpülər (körpücüklerde, gemirlerde, pontonlarda üzücü körpülərdə) [152, 153]	
262	Zəncirli və lövəzəncirli körpülər [152, 153]	
263	Demir yolunun altındakı keçən iki mərtəbəli körpüdən keçən şose yolu (nümunədə daş-beton və ya iki gözlü dəmir- beton körpü) [152, 153]	
264	Demir yolunun üstündəki iki mərtəbəli körpüdən keçən şose yolu (nümunədə bir gözlü metal körpü) [152, 153]	







Şert. işar. №№	Şerti işarələrin adları	Təsviri
265	Paralel tikilmiş şose və dəmir yollarının yanlarındakı körpülər [152, 153] 1) ümumi keçilən tikilərdə 2) ümumi dayaqlarda, lakin müxtəlif keçidli tikilərdə	 
266	Körpülərin xarakteristikası [153, 155] 8 - keçidli tikintinin alt (tərəfinin) səthinin su səviyyəsindən yüksəkliyi (gəmi üzən çaylarda) m-lə, 182 - körpünün uzunluğu, 6 - yolun işlək hissəsinin eni m-lə, 10 - körpünün yükötürmə qabiliyyəti tonla	
*	97,6 - döşəmənin dəniz səviyyəsindən yüksəkliyi m-lə	
267	Uzunluğu 3 m - dən 13 m - dək olan körpülər və onların xarakteristikası [152, 153, 154, 155] 1) metal, daş, beton və dəmir - beton körpüləri 2) taxta körpüləri 3) asma və kanat körpülər	  
268	Uzunluğu 3 m - dən az olan körpülər [156]	 
269	Eni 3 m. az olan körpülərin xarakteristikası [157] 112,6 - körpü döşəməsinin yüksəkliyi 2- döşəmənin uzunluğu metrle; 5 - yolun işlək hissəsinin eni metrle.	
270	Yollar altında borular [157]	 
271	Yolların altında olan boruların xarakteristikası [157] 157,5 və 62,8 - boruların üstündə olan yol döşəməsinin yüksəkliyi; 1,0 və 0,6 - boruların daxili diametri m-lə; 2 - boruların miqdarı; Bet, M - boruların materialı.	

Şərt. işar. №№	Şərti işarələrin adları	Təsviri
272	Piyada körpüləri [156, 158]	<p>a </p> <p>b </p>
273	Piyada üçün asma körpülər [158]	<p>a </p> <p>b </p>
274	Piyadalar üçün pilləli körpülər [158] 1) daş, beton, dəmir-beton və metal 2) taxta	<p>a </p> <p>b </p> <p>a </p> <p>b </p>
275	Mexaniki mühərrikli bərələr (145 - çayın eni, 86 - bərənin yükötürmə eninin ölçüsü m-lə, 30 yükötürmə qabliyyəti tonla) [159]	<p></p> <p><i>bərə</i> </p>
276	Bərələr (140 - çayın eni, 43 - bərənin yük götürmə eninin ölçüsü m-lə, 8 yükötürmə qabliyyəti tonla) [159]	<p></p> <p><i>ber</i> </p> <p><i>bərə</i> </p>
277	Mexaniki mühərrikli qayıqla daşımalar [160]	<p></p> <p><i>daş</i> </p> <p><i>daşım</i> </p>
278	Qayıqla daşımalar [160]	<p></p> <p><i>daş</i> </p> <p><i>daş</i> </p>
279	Çay keçidləri və onların xarakteristikası: sürətdə - dərinliyi və uzunluğu m-lə, məxrəcdə - dib quruntularının xüsusiyyəti və suyun axma sürəti, m/s [161]	<p></p> <p><i>keç</i> </p> <p><i>keçid</i> </p>

Şərti işar. №№	Şərti işarələrin adları	Təsviri
Relyef		
280	Əsas horizontallar və onların yazıları m-lə [162]	
281	Qalınlaşdırılmış əsas horizontallar və onların yazıları m-lə [162, 163]	
282	Kəsmə yüksəkliyinin yarısında əlavə horizontallar (yarım horizontallar) [164]	
283	Köməkçi horizontallar (ixtiyarı hündürlükdə) [165]	
284	Asılı yamacları təsvir etmək üçün horizontallar [166]	
285	Yamac istiqamətinin göstəriciləri (berqştrixlər) [167]	
286	Hakim təpə yüksəklik işarələri [168]	0.8 -243,8
287	Hakim təpənin yüksəklik qiyməti [169]	0.5 -123,7
288	1. Oriyentir predmetlərin yüksəkliyi [169]	1 [51,2 4 127,9 tur. 175,4
	2. Dəniz səviyyəsindən aşağı nöqtələrin yüksəklikləri [169]	2 0.5 - -13,5
289	Baş (əsas) aşırımlar, onların yüksəklikləri və istifadə olunan aylar	2.8 2.0 X 2388,6 (VI-X)
290	Keçidlər (aşırımlar), onların yüksəklikləri və fəaliyyət göstərdiyi aylar [170]	2.0 1.8 X 2683,2 (V-X)
291	Tək-qayalar (10 və 5 - qayaların hündürlüyü m-lə) [170]	2.0 10 ▲ 655,2 15 ▲ 5 20 15
292	Ayrı daşlar- oriyentirlər (2 - daşın hündürlüyü metrə)	1.5 1.0 ▲ 2
293	Daş topası	▲
294	Daş sıraları [171]	▲▲▲▲▲▲▲▲▲▲
295	Kötük çıxıntıları [172]	▲▲▲▲▲▲▲▲▲▲

Şərti işar. №№	Şərti işarələrin adları	Təsviri
296	Uçurumlar (16 - uçurumların dərinliyi m-lə) [173]	
297	Yamaclarda bərkidilmiş pilləli çıxıntılı sahələr (2 - pillələrin hündürlüyü m-lə) [173]	
298	1. Kurqanlar (təpələr) (3 - kurqanların hündürlüyü m-lə) 2. Təbii əmələ gələn təpələr - orientirlər, horizontallarla təsvir edilməyən (buzlu, torflu, mineralı)	a 2.0 ☆ 10 1  b 
299	1. Çalalar (3 - çalaların dərinliyi m - lə) 2. Silos çalaları və xəndəkləri 3. Təbii əmələ gələn çalalar (2 - çalaların dərinliyi m - lə)	a 2.0 ⊙ 1  b 
300	Karst və yalançı karstlı qıflar (çalalar) və çökmələr (3 - qıfın dərinliyi m - lə) [174]	
301	1. Çökmələr (nəlbəkiyə bənzər) 2. Daimi rütubətli olan yerlər. [175] 3. Dalğalanmanın ləkələri (defilyasiyaya uğrayan yerlər) (175)	
302	Mağara və kahalara girişlər [176]	
303	Vulkanların yanardağların kraterləri	a 2.0 0.8 ⊙ vul. b  vul.  vul.
304	Palçıqlı vulkanların yanardağların kraterləri və təpəliklər (1-kraterin dərinliyi, 2-mütəkkənin hündürlüyü m-lə)	a 2.0 3.8 ☆ b  p. vul.  p. vul.

Şərt. işar. Nəşə	Şərti işarələrin adları	Təsviri
305	Xəritədə uzunluğu 1 sm - dən az olan hörülmüş dik yamaclar [177]	
306	Xəritədə uzunluğu 1 sm - dən çox olan hörülmüş dik yamaclar [177]	
307	Horizontalla təsvir olunmayan (arx kənarları) hörülmüş çıxıntılar [178]	
308	Quru çay yataqları və seldən əmələ gələn çalalar (təkər izi çuxur və s.) [179]	
309	Yarğanların və çala - çuxurların eni [179] 1) 3 m - dən az 2) 3 m - dən 10 m - dek ($\frac{7}{4}$ - yarğanın xarakteristikası : sürətdə - üstünün eni, məxrəcdə dərinliyi m-lə) 3) 10 m - dən çox - xəritənin miqyasında təsvir edilir (6 və 9 - yarğanların dərinliyi m-lə) 4) eroziya şırımları	
310	Sürüşmələr [180]: 1) fealiyyətli (3 - uçurumun dərinliyi m-lə) 2) köhnələr (çəmənləşdirilmiş uçurumlar)	

Şərt. işar. №№	Şərti işarələrin adları	Təsviri
311	Yumşaq saxurlar yığıntısı (qum, gil və s.) [180]	
312	Berk saxurlar yığıntısı 1) daşlı - çınqılı 2) çağıl daşlar [180]	
313	Qayalı uçurumlar [181]	<p>a</p>  <p>b</p>
314	Qayalar	
315	Daş tirələr (5 - tirələrin hündürlüyü m-lə) [182]	<p>a</p>  <p>b</p>
316	Daşlı çaylar [183]	

Şert. işar. №№	Şerti işarələrin adları	Təsviri
317	Buzlaqlar [184] 1) firm sahələri 2) buzlaq dilləri 3) firm sahələrinin sərhədi 4) buzlaq dillərinin sərhədi	
318	1. Buzlaq çatlari [185] 2. Morenlər [185]	
319	Buzlu (karovlu və digər qısa dilli buzlaqlar) [184]	
320	Qar yığıntısı (toplusu) [186]	
321	Buz qatları [187] 1) çay 2) qunt 3) böyük buz qatlı sahələrin sərhədi	
322	Buz uçurumları (sədlər) 5 - uçurumun dərinliyi m-lə	